

Qanlı illər

Məkrli erməni millətçiləri 1905-ci ildə Şamaxıda həyata keçirə bilmədikləri genişmiqyaslı soyqırımı planlarına 1918-ci ildə müvəffəq olmuşdular

Erməni-dəşnak birləşmələrinin 1918-ci ilin mart-aprel aylarında törətdikləri dəhşətli soyqırımı aktlarını Şamaxı sakinləri də öz tələlərində yaşamalı olmuşlar. Bu qanlı hadisələrin də törədilməsində S.Şaumyan və onun ələltələrinin xüsusi rolü vardı. O özü 1918-ci il aprelin 13-də Xalq Komissarları Sovetinə göndərdiyi məktubda etiraf etmişdi ki, Şamaxıya artilleriya və pulemyotları olan yeni dəstələr göndərmişdir. Bu dəstələrlə Şamaxyanın yaxın silahdaşlarından olan və Şamaxı qırğınıının əsas təşkilatçısı daşnak S. Lalayev rəhbərlik etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild 925 vərəqdə ibarət topladığı materiallara ermənilərin burada törətdikləri qırğınlardan barədə ətraflı məlumat verir.

1918-ci il noyabrın 20-də Fövqəladə İstintaq Komissiyasının sədri Ə.Xasməmmədovun ədliyyə naziri -nə təqdim etdiyi məruzədə göstərilirdi ki, Şamaxı şəhəri iki hissədən ibarətdir: yuxarı - erməni hissəsi, aşağı - müsəlman hissəsi. Birincidə əsasən ermənilər, malakanlar, müəyyən qədər də müsəlmanlar, ikinci də isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti azərbaycanlılar idi. Ermənilər və malakanlar 6 kənddə yaşayırdılar.

Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlmanlarına qarşı düşmən mövqedə olmuş ermənilər həmişə fürsət gözleyiblər ki, qırğın törətsinlər. Ona görə də 1918-ci il martın 18-də şəhərin müsəlman hissəsinə quldurcasına daxil olan daşnaklar "Biz bu günü 12 ildir gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün müqəddəs həzərəti Abbasınızı çağırın", - deyə bağırılmışlar.

1917-ci il fevral çevrilişindən sonra çar hakimiyyət orqanlarının yerli komandası Şamaxıdan getdikdən sonra ermənilər gizli surətdə silah anbarını ələ keçirmiş və bu barədə nə qəza komissarına, nə də yerli Müsəlman Milli Şurasına məlumat vermişdilər. Onlar əsasən ermənilərdən ibarət hərbi qarnizon təşkil edib çalışmışdılar ki, oraya müsəlmanları buraxmasınlar.

Martın birinci yarısında məlumat alınmışdı ki, Bakıdan Şamaxıya bolşhevik hakimiyyəti adından çoxlu hərbi sursat, top və pulemyotlarla silahlansmış 3 minədək erməni qoşun dəstəsi gəlir. Onları qarşılamağa gələn nümayəndə heyəti malakan kəndi Qozluçayda görüşürələr. Hərbi dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək töklif olunur. Onlar bundan qəti imtina edir və bildirilərlər.

ki, dəstənin başlıca məqsədi Şamaxı qəzasını quldur birləşmələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərleri Şamaxı şəhərindən keçərək Mədrəsəyə gedəcəklərinə söz verirlər.

Tarixi mənbələrdə göstərilir ki, martın 18-də Şamaxı şəhərinin sakinləri yuxudan sübh çağrı top atoşlərinin sədaları altında oyanaırlar. Evlərindən çıxarkən görülər ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınmışdır. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atoşlərinə tutulur. Yuxarı hissədə yaşayan ermənilər isə azərbaycanlılar olan məhəllələri gülləbərən edirlər. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz olur.

Ermənilər və malakanlar həmləyə başladıqdan bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ile sərhəd olan "Piran-Şirvan" bölməsinə daxil ola bilirlər. Onlar yerli əhalinin evlərini talan edir, yandırır, dinc sakinləri qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurulurdu. Ermənilərin qarət edib yandırıldığı mülklər arasında Şixiyelərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynbəyovun, Hacı Vahab Ələkbərovun və başqalarının imarətləri var idi. Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh barədə xahiş edirlər. Lakin atəş dayandırılır.

Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirildilər. Şəhərin küçələrində meytılərdən qalaqlar yaranırdı. "Daşnaksütyn"çuların Şamaxı şəhərində törətdikləri bu vəhşiliklər bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin buraya köməyə gəlməsindən qorxuya düşən erməni quldurları Şamaxı qəzasının Qozluçay malakan kəndinə geri çökilirlər.

Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni quldurları şəhərdə yek-



nidən peyda olurlar. Bu dəfə talanlar və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, xüsusilə qızəb və qaniçənliliklə həyata keçirilir. Küçələr, həyətlər, evlər, məscidler meytılərlə dolur. Bir sözələ, şəhərin azərbaycanlıları yaşayan bütün məhəllələri tamamilə xaraba-zarlığa əvvəl, bir müsəlman evi belə salamat qalmır.

Ə.Xasməmmədovun məruzəsində göstərilir ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min azərbaycanlı qətlə yetirilib. Onların arasında tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur Axund Hacı Cəfərqulunu xüsusilə qəddarlıqla öldürmüştürlər. Nüfuzlu şəxslər sırasında şəhər hakimi Teymur bəy Xudaverdov, I Dövlet Dumasına Şamaxıdan deputat seçilmiş Məhəmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov və bir çox başqaları işgəncələrlə qətlə yetirilmişdilər.

Ermənilər Axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah götürmiş çoxlu sayda azərbaycanlı qadın və uşağı da güllələmiş, sonra isə meytılərə od vurub yandırmışdilar. Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Şəhərə hücum, onun dağıdılması, dinc əhaliyə - qadına, qocaya, uşağa qəddarcasına divan tutulması ermənilərin azərbaycanlılara qarşı kin-küdərət və düşmənçilik hisslerindən irəli gəldi. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şüsalı Aqamalov və digərləri rəhbərlik etmişdilər. Yüzlərə şahid və zərərçəkən dindirilərkən bu qatillərin adlarını çəkmışdır.

Fövqəladə İstintaq Komissiyasının üzvü A. Novatski komissiya sədri adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı misli görürənməmiş cinayətlər törətmüş bu qatillər baradə cinayət işi qaldırmağı töklif edirdi.

Tədqiqat materiallarından və tarixçilərin araşdırılmalarından məlumat olmuşdur ki, tekçə mart ayında Şamaxının 58 kəndi erməni silahlı birləşmələri tərəfindən dağıdılmış, təxminən 8 000-dən çox insan öldürülmüşdü. 1918-ci ildə 15 min əhaliyi olan Şamaxıda bu rəqəm 1921-ci ildə xeyli aşağı enmişdi. Bundan başqa, şəhərdə azərbaycanlıların bütün hərəkət edən əmlakı qarət edilmişdi. Azərbaycanlılara məxsus evlər dağıdılmış, 13 məscid, o cümlədən böyük tarixi abidə olan Cümə məscidi yandırılmışdı ("Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı, Bakı 2012).

Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin qəfil hücumlarına məruz qalmışdı. Martın 18-də sübh çağrı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstiyyində olan Ərgəxan kəndinə də hücumlar olmuşdu. Bu kənddə ermənilər böyük işgəncələrlə 237 nəfəri qətlə yetirmişdilər.

Şamaxıda törədilmiş cinayətlərlə bağlı tədqiqat işləri hələ də davam etdirilir. Baş vermiş qanlı hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğu görə ermənilərin azıginlıqlarının tam mənzərosı bu günə qədər aydınlaşmayıb. Tədqiqatçılarımızın araşdırılmaları nəticəsində müəyyən olunub ki, ermənilər Şamaxı şəhərində təqribən 14-16 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

**İradə ƏLİYEVƏ,
"Azərbaycan"**